

İlahə Tağızadə
Azərbaycan Dillər Universiteti

ELİS MANRO PSİKOLOGİZMİNDE QADIN PROBLEMİ

Açar sözlər: *aşkar və gizli psixologizm, gender problemi, mənəvi-psixoloji təhlil.*

Ключевые слова: явный и скрытый психологизм, проблема гендерса, морально-психологический анализ.

Key words: *obvious and secret psychologism, gender problem, moral psychological analysis*

1970-ci illərdə Kanadanın istər ictimai-sosial istərsə də ədəbi mühitində qadının rolu danılmaz əhəmiyyət kəsb etməyə başladı. Kanadada feminist düşüncənin ən çox hakim kəsildiyi sahə məhz Kanada ədəbiyyatı idi. 1960-70-ci illər Kanada ədəbi mühitində feminizmin dinamikasını şərtləndirən amillərdən başlangıcı əsərlərin eksəriyyətinin qadınlar tərəfindən yazılıması və mövzularının əsasən qadının cinsi, sosial, irqi, mənəvi azadlığının emansipasiyasına etiraz məqsədi daşıması idi. Marqaret Laurens, Marqaret Atvud, Elis Manro, Mavis Gallant və Marian Engel kimi qadın yazarların əsərləri nəinki Kanadada hətta bir sıra xarici ölkələrdə də bestsellerə çevrilmişdir. Qadınların irqi, sosial, cinsi kimlikləri uğrunda mübarizələri düşüncələrdəki baryeri aşırımağa gücü müəyyən mənada yetdi və həyat yoldaşı-evdar qadın-ana prinsipi pozuldu, qadınlar bu üçlük meyarına sığmadı və hüquqlarının bərpası uğrunda daha fəal çalışmağa başladılar.

Kanada ədəbi mühitinin qadın yazarları arasında feminist düşüncə tərzini bütün əsərlərinə şamil edə bilən, 2013-cü il Nobel mükafatı laureati, "Kanadanın Çexovu" adına layiq görülen Elis Manro xüsusi yer tutur. Elis Manro hekayələrində ailə münasibətlərinin fonunda qadın etibarı, iztirabı, sevgisi, mənəvi psixi yaşantıları, şüuraltı düşüncələri məharətlə qabardılır. Elis Manronun hekayələrindəki feminist ideologiya dünya ədəbi tənqidində özünəməxsus dəyərləndirilmiş və tədqiqata cəlb edilmişdir.

Elis Manro hekayələrində əsas qəhrəman və ya təhkivəçi qadılardır ("Ayı dağı aşdı", "Meşə" və "Üz" hekayələrdən başqa). Onlar mürəkkəb, ziddiyyətli və emosional xarakterli qadılardır. Bu qadınlar Dr. M. Parabhakarın təbirincə desək "patriarxal cəmiyyətdə öz qadın statusları uğrunda mübarizəyə qoşulmuşlar" (1, s. 57-60). Tədqiqatçı Foset Brayn Elis Manro hekayələrinin "azadlıq mövzusunda cəm olduğunu vurgulayır - cinsi azadlıq, işçi sinfinin iqtisadi azlığı, kişilərin mədəni dominanthığından qurtulmağa can atan qadın azlığı" (2, s.70). Tədqiqatçı Rasporich isə Elis Manronun hekayələrində Folknersayağı yazı üslubunu bəyəndidini vurgulayır və bildirir ki, yaziçı keçmişin ani sıçrayış xatirələrinə əsasən qəhrəmanların həyatını oxucu ilə tanış edir. "Manronun feminist yaziçı kimi üstünlüyü onun hekayələrinin qadın obrazlarla zənginliyi və həmin qadınların portretinin real təsvirindədir. Yaziçinin bizlərə ərməğanı qadın obrazlarının suni, gizli və anlaşılmaz sosial üzlərini ifşa edərək, uşaqlıqdan qocalana qədər olan mərhələni təsvir etmək ustalığıdır" (3, s.33).

"Elis Manro nəşri: Təhlil" adlı fəlsəfə doktorluğu disertasiyasının "Feminizm" adlı fəsilində tədqiqatçı Seleste Fernandes E. Manronun 6 hekayə toplusunu ideya-məzmun cəhətdən təhlil etmişdir. Tədqiqatçı haqlı olaraq iddia edir ki, hekayələrdəki feminist düşüncə dinamikası birbaşa müəllifin öz həyat axarı ilə səsləşir yəni müəllifin həyatının hər sərlövhəsinə, hər dövrünə dair hekayələri həmin toplularda tapmaq olar. "Şən kölgələrin rəqsisi"ndə uşaqlıq, "Qızlar və qadınların həyatları" gənclik, "Şənə nə isə demək istəyirdim" və "Şən özün kimsən axı?" topluları orta yaşı, "Yupiterin peykləri" və "Sevgi yolu" isə kamillik dövrünün xətilərinə söykənir (4).

"Şən kölgələrin rəqsisi" toplusuna daxil olan hekayələrdəki gənc qız obrazları hələ həyatı təcrübəsizlikdən doğan iradəsizlik nümayiş etdirir, hadisələrə müdaxilə edib qərar çıxartmaqdan daha çox seyrçi olmağa üstünlük verirlər (158, s.260). Tədqiqatçı Mişel Gədpeyl isə "Şən Kəlgələrin rəqsisi"nə daxil olan hekayələrdə yazıcıının "uşaqlıq, yeniyetməlik və yaşlılıq dövrünün təcrübələrinə və hadisələrinə əsaslanaraq nəsillər və ya əks cinslə ünsiyyət problemlərini qabardığını vurğuluyır" (5, s.58).

Tədqiqatçı Kristina Nikolas "Elis Manro nəşrində gender təcəssümləri" adlı məqaləsində bildirir ki, "cəmiyyətdə qadın və kişilər üzərində dominantlığı əldə etməyin daşdırığın vəzifə, gördüğün iş, evlilik, övladlara və ya mülkiyyətə sahib olmaq ilə six bağlı olduğunu göstərmək Elis Manro nəşrinə xasdır. Manronun qadın obrazları öz daxili arzuları və xarici idarəolunmaz ictimai qanunların altında əzilir. Emosional həyatları sırlı bir aləmdir və oxucu nəyin nə zaman baş verəcəyi qarşısında acıcidir.

Elis Manronun on hekayədən ibarət olan "Həddən artıq xoşbəxtlik" ("Too much happiness") kitabı 2009-cu il Booker beynəlxalq mükafatına layiq görülmüşdür. Bu topluya daxil edilən "Zaman" ("Dimensions"), "Hekayə" ("Fiction"), "Uenlok uçurumu" ("Wenlock edge"), "Dərin uçurum" ("Deep Holes"), "Azad radikalalar" ("Free Radicals"), "Üz" ("Face"), "Bəzi qadınlar" ("Some Women"), "Uşaq oyunu" ("Child's play"), "Meşə" ("Wood"), "Həddən artıq xoşbəxtlik" ("Too much happiness") adlı hekayələrdə qəddarlıq, vəfəsizliq, zoraklıq, riyakarlıq, oğruluq, sui-qəsd, qətl kimi sosial-psixoloji məsələlər qabardılır. Yaziçi hekayələrdə xüsusən zəif cinsin nümayəndlərinə qarşı yönələn bu neqativ halların qadın psixi-mənəvi dünyasına təsirini psixoloqcasına qələmə almışdır.

"Zaman" ("Dimensions") hekayəsi insanın qadir olduğu ən böyük vəhşiliyin, barbarlığın, amansızlığın bədii təsviridir. Aıldaxılində və cəmiyyətdə qadının istismarı, həm mənəvi həm də psixoloji təsir altında saxlanılması əsərdə qabardılan problemlərdəndir. Hekayə Dorinin "ona" baş çəkmək qərarına gəlməsi ilə başlayır. "O"nun kimliyi haqqında ilk əvvəl məlumat verilmir. İyirmi üç yaşlı Dorinin "Mavi küknar" mehmanxanasında qulluqçu işləməsi oxucuya çatdırılır. Dori öz işini bəyənirdi. Onu düşünməkdən ali qoyan bu iş Dorini yorğun salırdı və günlerini ötürməyə, unutqanlığa qapılmağa yardım edirdi. Yaziçi hansısa bədbəxt hadisənin Dorinin bütün həyat eşqini söndürdüyüünə dair ehyamlar vurur. "She didn't want to have a talk to people. None of the people she worked with knew what happened." - "O, insanlarla ünsiyyətdən qaçırdı. İş yerində hər kəs onun başına gələnlərdən xəbərsiz idi" (6, s.2). "Since then, she had cut her hair short and

bleached and spiked it and she had lost a lot of weight. And she went by her second name now: Fleur." - "Baş verənlərdən sonra saçını qısaltmış və saraltdı. Hətta arıqlamışdı. Adını da dəyişmişdi: Flor deyə təqdim edirdi özünü" (6, s.2). Bu ehyamlar daha ciddi xarakter alır və Dorinin həyatının mənasını məhv edən cinayətdən xəber verir. Yazıçının Dorinin 3 usağı, yeni doğulmuş Dimitri, Barbari və Saşa ilə birgə fotolarının qəzetlərdə dərc olunmasına və yaxud psixoloqu Xanım Sandsın səhvən işlətdiyi "ölüm" sözünə oxucunun diqqətini yönəltməsi söylənməyən bir faciəyə, cinayətə işaretdir. "I know those words have been done to death, she said. She blushed at what she heard herself say "death" – didn't make it worse by apologizing." - "Bilirəm ki, o sözlər sizin ölümünə bezdirib, - o dedi. "ölüm" sözünü dilinə götirdiyi üçün xəcalət çəkdi, lakin vəziyyəti üzr istəməklə ağırlaşdırılmamaq qərar gəldi" (6, s.3).

Dori üçüncü dəfə idi ki, onun görüşünə gedirdi. Öncəki iki dəfədə onu görməyə icazə verməmişdilər. Bu görüşlərdən isə Xanım Sandsın xəbəri yox idi. Xanım Sands Dorinin psixoloqu idi. Ən çətin zamanlarda onun himayədarı, sirdəsi idi. Xanım Sandsın ofisində öz növbəsini gözləyən Dori keçmiş xatirələrin cənginə düşür. Bu xatirələr oxucunu 16 yaşlı məsum bir qızçıqazla – Dori ilə tanış edir. Dorinin anası emboliya xəstəliyindən əziyyət çəkir. Xəstəxanaya yerləşdirilən ananın həmçinin digər xəstələrin də öz zarafatçılığı, maraqlı əhvalları ilə rəğbətini qazanmış bir gənc – Lloyd ilə Dorinin tanışlığı da mahz burada olmuşdur. Anasının aqibəti xeyrli olmadı. O tezliklə dünyasını dəyişdi. Dori isə Loyddan hamilə qalaraq, onunla evləndi. Evlənən kimi gənc cütlük Mayldmi şəhəri yaxınlığındakı kənddə yerləşdilər. Saşa adlı ilk övladları burada dünyaya gəlirdi. Yarım il sonra Barbar, iki il sonra isə son beşik Dmitrinin dünyaya gətirən ana çox yorgundur. Həm fiziki, həm də mənəvi. Hər işə həm uşaq qulluğuna, tərbiyyəsinə, həm də məişət işlərinə kobudcasına müdaxilə edən Lloyd Dorinin səbr kasasını çoxdan doldurmuşdu. Bu azmiş kimi Lloyd Dorinin kiminlə ünsiyyət saxlayıb saxlamayaçığına da qərar vermək hüququnu onun əlindən almışdı. Daim fiziki yorğun olan Dori sonuncu körpəsinə gizlincə əmzikli şüşədən hazır yeməklərə alışdirmişdi. Bunu öyrənən Lloyd Dorini çox ağır təhqirlərlə və ittihamlarla damğalamışdı: "She told him that her milk had dried up, and she'd had to start supplementing. Lloyd squeezed one breast after the other with frantic determination and succeeded in getting a couple of drops of miserable-looking milk out. He called her a liar. They fought. He said that she was a whore like her mother." - "Ona südünün olmadığından əlavə qidaya keçmək məcburiyyətdə olduğunu söylədi. Lloyd əsəbi halda nəfəsini dərdi, əli ilə südü yana itələdi. Onu yalançı adlandırdı. Onlar dalaşdırılar. Onu anası kimi əxlaqsızlıqda təqsirləndirdi" (6, s.5). Dori müntəzəm olan bu dava-dalaşa alışdığı qədər də bezmişdi. Ünsiyyətə, fikrini dağıtmağa ehtiyacı vardı. Qonşuluqda yaşayan 2 oğul anası Meqqi bu iş üçün yararlı ən yaxşı vasitə idi. Lakin Meqqi də Loydun ittihamlarından kənardə qalmayacaqdı. Bunu bilən Dori Meqqinin yalnız xüsusiyyətlərindən ərinə danişirdi. Böyük oğlunun allergiya, kiçiyinin asma xəstəliyinə düber olduğunu və bu üzdən fərdi tədris programı ilə evdə dərs aldığıni öyrəndikdə Lloyd Meqqini də yaxşı ana olmamaqda ittiham etdi. Loydun hər məsələyə dair öz şəxsi, hətta radikal mövqeyi vardi. Fərqli səbəblərdən Loyd öz uşaqlarının məktəbdə deyil, ev şəraitində təhsil alma-

larına təkəd edirdi. Beləliklə, həftədə bir dəfə Dori Meqqi ilə məktəbə yollanır, həftəlik programı alır. Bu yolla Meqqi ilə Dori bir-birlərinin yaxından tanımağa başladırlar. Oxucu yenə iki fərqli xarakterə, dünyagörüşünə, həyat hekayəsinə malik qadın obrazları ilə Meqqi və Dori ilə baş başdır. Bir yanda Avropanı gəzmiş, ali təhsilli, peşə sahibi Meqqi digər tərəfdə isə orta məktəbi güc-bəla ilə bitirən, zəif iradəli, həm maddi həm də mənəvi ərindən asılı olan, onun təhqir və ittihəmlarına dözməyə məhkum olan dustaq Dori. Bir gün Dori ayaqyalın halda Meqqiginin qapısını döydü. Həyacandan rəngi ağappaq olan bu qadının yenə əri ilə dalaşlığı aşkar görsənirdi. Dori əsəblərini sakitləşdirmək üçün, Lloydun danlaqlarından bezar olduğu üçün daldalanmağa, sakitləşməyə ehtiyac duyduğundan qapını çırıp evdən çıxmışdı. Lakin təbii ki, hırsı soyuyandan sonra evə qayıdacaqdı. Qəfil telefonun zəngi Dorini də Meqqini də diksindirdi. Lloyd Meqqidən Dorinin yerini öyrənirdi. Hemin gecəni Meqqigildə keçirdən Dori səhərin gözü açılan kimi öz evinə yollandı. Lakin bu, gecə qapısını çırıp getdiyi ev deyildi. Bura cinayət yuvası, bəşər övladının görüb-görə biləcəyi ən dəhşətli səhnəyə çevrilmişdir. Dmitrini öz beiyində, Barbaranı yerdə uzanıq vəziyyətdə, Saşanı isə mətbəxin kəndarında sərilmis vəziyyətdə görən ananın gözleri dəhşətlə bərələ qalmış, nitqi qurumuşdu. Hər 3 övladını boğaraq öldürən qatil ata -Lloyd isə səsizcə, donmuş halda bu mənzərəyə baxaraq keçirdiyi gecənin təsirindənmi, etdiyi cinayətin mahiyyətini dərk etdiyindənmi bu qədər dəyişmiş, buz heykələ dönmüşdü. Məhkəmədə öz cinayəti ni etiraf edən Lloyd əslində övladlarını mənəvi iztirabdan xilas etmək, anasızlıq, yetimlik duyusundan qorumaq naminə atlığı bu addıma don geyindirmişdi. Indi isə - həbsxanaya gedən Dorinin yeganə arzusu Lloyd'a olub-keçənləri xatırlatmaq, Dorini deyil özünü təqsirləndirməyə onu məcbur etməyi idimi?! Yoxsa onu həbsxanaya sürükləyən səbəb övladları ilə bağlı xatirələrin canlı şahidi olan yeganə insanla həmin günləri anmaq arzusu idimi?! Yol boyu aftobusda Lloyd'a deyəcəyi sözləri təkrar edir, onun qarşısında donub qalmağı, acizliyini biruze verməyi heç istəmirdi. Digər tərəfdən isə Dori həyatının faciəsini daha heç kəslə paylaşmaq istəmir, yenidən-yenidən bu hadisəni təffərrüati ilə kiməsə anladıb onun təəsüfkeşliyi尼 eşitməyə niftət edirdi. Dorini Lloyd'a tərəf çəkən, ondan qopmamağa vadə edən ən əsas səbəb də elə bu idi; bu faciənin iki cəfaçəkəni var - Dori və Lloyd.

Tədqiqatçı Eliza Vancoppernoll Elis Manronun "Həddən artıq xoşbəxtlik" toplusuna daxil olan hekayələrdə qotik realizmin elementlərini araşdırmışdır. Eliza Vancoppernoll "Zaman" hekayəsini təhlil edərkən haqqılı olaraq qeyd etmişdir ki, "Manro həm qotik ənənəni davam etdirir, həm də ondan sui istifadə edir. Yazarçı bir tərəfdən Lloyd daxilindəki şeytani hissələrini idarə edə bilməyən yirtıcı kimi təsvir etmişdir, digər tərəfdən onu əfv etməyə, etdiyi cinayətə göz yummağa hazır olan Dorini təqdim etmişdir" (8, s.21).

Tədqiqatçı "qotik qorxu hekayələrinin ailədaxili dramlarla, gündəlik məişət həyatında üzləşdiyimiz gender problemləri ilə sıx bağlı olduğunu vurğulayan Suzanne Bekker (7, s.4) ilə razılaşır və haqlı olaraq, bu fikrin E. Manronun "Zaman" hekayəsi ilə tam səsləşdiyini iddia edir: "Dorinin yaşamalı olduğu faciə onun ailəsi ilə bağlıdır. O öz evinin dustağıdır. Əri onun iş tapmasına, maşın sürməsinə, dostlar qazanmasına qadağa qoyub. Yalnız ana olmağa icazəsi var" (8, s.21-22). Dori dustaq həyatına alışmış bir zavallıdır. Həbsxana ziyanətində Lloydun uşaqlarını başqa za-

İlahə Tağızadə. ELİS MANRO PSİKOLOGİZMINDƏ QADIN PROBLEMİ

man kəsiyində xoşbəxt yaşadıqlarını, onların xəyalını gördüyüünü iddia edəndə Dori-nin qəlbə aramlıq tapdı. Bu ona yaşamağa, həyata tutunmağa güc verdi.

Elis Manronun hekayələri bir-birinə zidd, fərqli qadınların daxili dünyasını sərgiləyir. "Həddən artıq xoşbəxtlik" toplusuna daxil olan "Azad radikallar" hekayəsinin baş qəhrəmanı Nit də məhz bu təzadi ilə digər obrazlardan xüsusiylə də öz təleyi ilə barışmaq kimi asan yolu seçən, qorxaq, zavallı Dordən ("Zaman") fərqlənir. "Azad radikallar" yazıçının təhkiysi ilə təqdim olunur. 82 yaşı Nit böyrək xərçəngindən əziyyət çəkir, əməliyyatın, kamyaterapiyanın gücü onun həyatını bir və ya iki il uzatmaq şansı verir və həkim daha çoxuna heç ümidi etməməyi məsləhət görür. Lakin əri Riçin qəflətən ölməsi hər anını öz ölümünü gözləməklə keçirdən Nitin mənəvi-psixoloji vəziyyətini daha da ağırlaşdırır. Mağazanın reklam şiti başına düşərək, elə yerindəcə keçinən Riçin qəfil ölümü Niti çox sarsıdır: "This was one thing that she had never considered. Rich had seemed to her such a tower of efficiency and competence, so vigorous and firm a presence, that she had always believed, quite unreasonably, in his surviving her. Then in the last year this had become not a foolish belief at all, but in both their minds, as she thought a certainty." - "Bu heç bir zaman ağlına belə gəlməzdi. Riç onun gözündə elə bılıkli, bacarıqlı, güclü və sağlam idi ki, onun Nitdən sonra oləcəyinə şübhəsi belə yox idi. Keçən il isə bu boş inancdan daha çox, hər ikisinin əmin olduğu bir fikrə döndü" (9, s.75).

Insan yaxınlarını, doğmalarını itirsə belə gündəlik həyatının axarında sürünməyə davam etmək məcburiyyətində qalır: "But she does dress, and wash, and she brushes her teeth and combs out her hair, which has grown back decently, gray around her face and dark at the back, the way it was before. She puts on lipstick and darkens her eyebrows, which are now very scanty." - "O, geyinir, yuyunur və dişlərini fırçalayır və yenidən çıxan, gicgahlarda agarmış, başının arxasında isə əvvəlki kimi qara olan saçını darayır. O dodaq boyası çəkir və indi daha da seyrəkləşən qaşlarını qaraldır" (9, s.73).

Tənhalıq duman kimi bütün otaqlara çökmüşdü. Nit evin hər künc -bucağından Riçin varlığını hiss edir, şüurlu şəkildə onun ölümünü xatırlayanda isə köksüne ağırlıq hopurdu. Evin bütün otaqları sanki keçmişin xatirələri ilə Nitin üstünə hücuma keçirdi. Xatirələr Niti keçmiş günlərin ağuşuna atıldı. Riç ilə ilk tanışlığını xatırlayır. Riç onda evil idi. Nit ilə Riç eyni universitetdə işləyirdilər. Nit orta əsrlər tarixini tədris edirdi. Münasibətlərinin aşkarla çıxmamasında Nitin danılmaz rolü vardı. Qısqanc arvadının- Betin yad qadına məxsus gün eynəyinin öz ərinin kabinetində tapması heç də təsadüfü deyildi, əksinə Nitin planının bir hissəsi idi. Beləliklə, bu hadisənin səs küçü Nitin işdən azad olması, Riçin isə dekan seçilərənə qatılı bilməməsi və Betin onu tərk etməsi ilə nəticələndi. "Later, when she and Rich had settled down, she became somewhat embarrassed to think how readily she had played the younger woman, the happy home wrecker, the lissome, laughing, tripping ingenue." - "Sonralar, o Riç ilə yeni evdə məskunlaşdıqdan sonra öz əməlinə mətəəl qalmışdı. O necə gülərək, hiyləgərcəsinə ev yılan gənə qız rolunu oynaya bilməşdi" (9, s.74). Lakin bu gözə çarpmayan səhv böyük günahlara yol açmışdır. Nitin tükürpədici etirafları evə soxulan soyğunçunun həyat hekayəsinin ardından oxucuya məhz Nitin öz dilindən təqdim olunur. Soyğuncunun öz həyat faciəsini Nitə etiraf etməsi onu da öz sirlərini danışmağa sövq etdi.

Soyğunçu Nitə bir fotosəkil uzatdı. Şəkildə ata, ana və şikəst Madlen əks olunmuşdur. Soyguncunun bacisina nifrət etdiyi açıq aşkar sezilirdi: "And that's my sister Madelaine. In the wheelchair. ... And ate like a pig. There was bad blood between her and me since ever I remember. She was five years older than I was and she just set out to torment me." - "Bu isə mənim bacım Madlendir. Ətil arabasında. ... donuz kimi yeyir. Xatırladığım qədər biz onunla heç vaxt yola getmirdik. O məndən 5 yaş böyük idi və mənə əziyyət vermekdən başqa peşəsi yox idi" (9, s.80). Valideynlərinin ölümündən sonar ata mülkünə sahib olacağını düşünen qatil bacisini ya xəstəxanaya ya da kilsə himayəsinə göndərəcəyini planlaşdırıldı. Ata isəyənlər xəstə qızının həmin evdə yaşamaqda davam etməsinə və qayğısına qalınacağına dair saziş imzaladığı təqdirdə evdə yaşaya biləcəyini bəyan etdi. Ata bu qərarını bəyan edəndə onun hikkəsinin, qəzəbinin həddi-hüdudu olmadı. Öz ata –anasını, və şikəst bacısı Madleni öncə fotolarını çəkdi sonra isə eyni anda qətlə yetirdi. Qatilin son etirafı tükürpədicidir: "I could of just sat there feeling good for a week. I felt so relaxed." - "Həftədə ilk dəfə idi ki, özümü yaxşı hiss edirdim. Elə rahat idim ki" (9, s.81). Qatilin özüne bəraət qazandırması isə insanı daha dərin düşüncələrə sürükləyir: "You think I'm a murderer? Yeah, I killed them but I'm not a murderer." - "Düşüntürsən ki mən qatiləm? Hə, Onları öldürmüşəm lakin mən qatil deyilməm" (9, s. 82). İnsanların daxili "Mən" i onları daha yüksək iddiaların qurbanı edir. Mülkiyyətçilik hissi, "mənə məxsusdur, mənim olmalıdır" iddiası insanı məhvə sürükləyir. Nit də bu hissin əsiri idi. Nit Riçin ondan boşanacağı xəbərini soyuqqanlıqla qarşılısa da, qəlbində qara qanlar axırdı. İntiqamı dəhşətli olcaqdı. Riçin yeni sevgilisi poliartritdən əziyyət çəkirdi. Nit zəhərli bitki tərkibli peraşki ilə gənc qızı zəhərləməklə gündən-günə zəifləməsinə, hərkətsizləşməsinə və nəhayətində ölümünə səbəb oldu. Öz əməlinə haqq qazanmışın Nit o günləri xatırlarkən gözündə alov çıxır və öz nifrətini bu cür ifadə edirdi: "She poisoned my life so I had to poison hers." - "O, mənim həyatımı zəhərləmişdi, odur ki, mən də onunkini zəhərləməli idim" (9, s.83).

Nitin soyguncunu da zəhərlədiyini düşünməyə vadar edən səbələr onun ağrıcıdan qarnını tutub, qəçəraq evi tərk etməsi, polisin verdiyi məlumatata görə ağır qəza törədərək ölməsi faktlardır.

Günah etmək vərdiшинə alışmaq çox asantdır. Sadəcə günahına bəraət qazanımlısan. Bu ən böyük günahı belə insanın öz gözündə kiçildə, hətta mənasızlaşdırıbılər. Eyni topluda təqdim olunan "Zaman" hekayəsində övladlarını qətlə yetirən ata da, "Azad radikal" hekayəsindəki ərinin sevgilisini zəhərləyən Nit də, öz ata-anasını, bacısını gülələyən qatil də öz-özlüklerində günahsızdırılar. Çünkü hər birinin ayrı-ayrılıqda bəraətləri vardır. Təhlilə cəlb etditiimiz iki hekayədə Elis Manro qadınların mənəvi-psixi zəifliyinin onların mənəvi deqredasiyasına səbəb olduğunu oxucuya xüsusilə aşılamışq istəyir. İstər zavallı Dorri istərsə də Nit öz istəkləri, arzuları yoluna mənəvi aləmlərini çirkəba batırımlılar.

Elis Manro "qadınlar haqqında yazan qadın yazıçı" statusunu qorumaqla yanaşı, zərif cinsin nümayəndələrinə qarşı yönəldilən amansız, qəddar mənəvi-psixi, fiziki istismarın qarşısının alınmasında, gender bərabərsizliyinin yaratdığı fəlakətlərin qabardılmasına danılmaz rolu vardır.

Ədəbiyyat:

1. Dr. M.Parabhakar, K.Venkat Satish. Alice Munro's stories and Feminism. Cyber Literature: June, 2011, Vol.4, issue № 1, p. 57-60.
2. Fawcett, Brian. Unusual Circumstance, Interesting Times: And Other Impolite Interventions. Vancouver: New Star Books, 1991, 244 p.
3. Rasporich, Beverly. Dance of the sexes. Art and gender in the fiction of Alice Munro. Edmonton: University of Alberta Press, 1980, 223 p.
4. Celeste Fernandes. The fiction of Alice Munro: A Study. Thesis for Doctor of Philosophy, Goa University, 2004, 410 p.
5. Gadpalli, Michelle. "Alice Munro". The Canadian Short Story, Toronto: OUP, 1988, p. 57-81.
6. Munro, Alice. Too much of happiness. Toronto: McClelland & Stewart, 2009, 250 p.
7. Becker, Susanne. Gothic Forms of Feminine Fictions. Manchester University Press, 2012, 352 p.
8. Elisa Vancopernolle. Haunted Families: Gothic Realism in Haunted Families: Gothic Realism in Alice Munro's Too Much Happiness, University of Gent, Thesis for M.A., 2010, 64 p.
9. Munro, Alice. Too much of happiness. Toronto: McClelland & Stewart, 2009, 250 p.

Summary**Woman problem in Alice Munro's psychologisms**

This article deals with gender problems such as woman emancipation, emotionally pressure and moral-psychological suffering of women described in 2013 Nobel Prize laureate Alice Munro's stories. Alice Munro emphasized women problems using the means of obvious and secret psychologisms.

Резюме**Проблема женщины в психологизме Элиса Манро**

Статья рассматривает такие проблемы, как эмансипация женщин, эмоциональное давление и морально-психологические страдания женщины, описанные в рассказах Элиса Манро, лауреата Нобелской премии 2013 г. Элис Манро выделяет женские проблемы, используя приемы явного и скрытого психологизма.